

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat № 3300
24 aprel 2007-ci il
Nazir müavini
Toğrul MUSAYEV

«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi
Əmr № 99
02 aprel 2007-ci il
Nazir müavini
Aslan ASLANOV

«Razılaşdırılmışdır»
Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi
07 aprel 2007-ci il
Nazir müavini
İltimas MƏMMƏDOV

Beynəlxalq poçt göndərişlərində göndərilən və fitosanitar karantin nəzarətinə cəlb olunan mallara karantin nəzarətinin həyata keçirilməsi Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda «Fitosanitar nəzarəti haqqında», «Poçt rabitəsi haqqında» Azərbaycan Respublikasının qanunlarına, Bitki Karantini və Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya, Ümumdünya Poçt Konvensiyasına, «Poçt rabitəsi Qaydaları»na və qüvvədə olan müvafiq qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və fiziki və hüquqi şəxslər tərəfindən beynəlxalq poçt göndərişlərində göndərilən və fitosanitar karantin nəzarətinə cəlb olunan mallara karantin nəzarətinin həyata keçirilməsi qaydasını tənzimləyir.

1.2 Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

1.2.1. beynəlxalq poçt göndərişi (bundan sonra BPG) - xarici ölkələrə ünvanlanan və xarici ölkələrdən daxil olan və ya Azərbaycan Respublikası ərazisindən tranzitlə keçən, həmçinin, ölkə daxilində fəaliyyət göstərən səfirliklərin, konsulluqların ünvanına daxil olan və onlar tərəfindən göndərilən poçt göndərişləri;

1.2.2. beynəlxalq poçt mübadiləsi yeri (bundan sonra - BPMY) - BPG-yə gömrük nəzarətinin və rəsmiləşdirilməsinin həyata keçirildiyi poçt rabitəsi obyektii;

1.2.3. fitosanitar nəzarəti - bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi;

1.2.4. bitki karantini - bitki və bitkiçilik məhsullarında karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınmasına yönəldilmiş tədbirləri nəzərdə tutan hüquqi rejim;

1.2.5. karantin tətbiq edilən zərərli orqanizm - ərazidə hələlik mövcud olmayan və yaxud mövcud olaraq məhdud dairədə yayılmış və rəsmi mübarizə obyektinə çevrilmiş, ətraf mühitə, ərazinin iqtisadiyyatına və əhalinin sağlamlığına potensial təhlükə yaradan zərərli orqanizm;

1.2.6. karantin nəzarətində olan material - zərərli orqanizmlərin məskunlaşmasına (gizlənməsinə) və yayılmasına şərait yaradan, fitosanitar tədbirlərin aparılmasını tələb edən (xüsusilə beynəlxalq yükdaşımaları zamanı) bitki və bitkiçilik məhsulları, onların saxlanma yeri, qablaşdırma materialı, nəqliyyat vasitələri, torpaq və hər hansı digər orqanizm, obyekt, yük;

1.2.7. fitosanitar sertifikat - Beynəlxalq Bitki Karantini və Mühafizəsi Konvensiyasına uyğun olaraq nümunəvi forma əsasında hazırlanmış və təsdiq olunmuş bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə rəsmi sənəd;

1.2.8. Beynəlxalq Poçt Mübadiləsi Məntəqəsi (bundan sonra BPMM) - beynəlxalq poçt mübadiləsinin həyata keçirildiyi yer;

1.2.9. Poçt Daşınma Mərkəzi (bundan sonra PDM) - daxili və beynəlxalq poçt göndərişlərinin çeşidlənməsi və daşınmasını həyata keçirən, BPMY-yə aid funksiyaların həyata keçirildiyi poçt rəbitəsi obyekt.

2. BPG üçün fitosanitar karantin nəzarətinin mərhələləri

2.1. BPG-də göndərilən və fitosanitar karantin nəzarətində olan materiallara karantin nəzarəti və onların rəsmiləşdirilməsi aşağıdakı mərhələlərdən ibarətdir:

2.1.1. BPG-nin BPMY-də qəbulu və müvəqqəti saxlanılmasına nəzarət;

2.1.2. BPMY-də BPG-yə fitosanitar karantin nəzarəti, onun rəsmiləşdirilməsi və buraxılması;

2.1.3. BPG-yə fitosanitar karantin nəzarəti zamanı aşkar olunmuş hüquq pozuntularının aradan qaldırılması üçün tədbirlər görülməsi.

3. Fitosanitar karantin nəzarətində olan materiallar

3.1. Fitosanitar karantin nəzarətində olan materiallar aşağıdakılardır:

3.1.1. siyahısı qanunvericilikdə nəzərdə tutulmuş qaydada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən olunmuş bütün növ bitkilər və bitkiçilik məhsulları;

3.1.2. canlı göbələklərin, bakteriyaların, virusların, nematodların, gənələrin, həşəratların və bitki xəstəlikləri törədicilərinin kolleksiyaları, onların zərər vurduğu bitki nümunələri, habelə bitki herbariləri və kolleksiyaları;

3.1.3. zərərli orqanizmlərin daşıyıcısı olan kənd təsərrüfatı maşınları və alətləri, nəqliyyat vasitələri, bütün növ qab və qablaşdırma materialları, bitki və bitkiçilik

məhsullarından hazırlanmış sənaye - məişət malları və məmulatları, torf, kompost, digər üzvi gübrələr, torpaq və torpaq monolitləri və nümunələri.

3.2. İçərisində fitosanitar karantin nəzarətində olan BPG-nin BPMY -də (PDM-də) qəbulu və müvvəqəti saxlanılmasına nəzarət fitosanitar karantin nəzarəti əməkdaşları tərəfindən həyata keçirilir.

4. BPMY-də BPG-yə fitosanitar karantin nəzarəti, onların rəsmiləşdirilməsi və buraxılması

4.1. BPG-yə fitosanitar karantin baxışı BPMY-də (PDM-də) həyata keçirilir. Fitosanitar karantin baxışının həyata keçirilməsi üçün iş həcmi nəzərə alınmaqla xüsusi yer ayrılır. Fitosanitar karantin baxışı keçiriləcək yer xüsusi laboratoriya avadanlıqları ilə təchiz edilir.

4.2. İçərisində karantin nəzarətinə aid materiallar olan BPG-lər müşayiət sənədləri ilə birlikdə fitosanitar karantin nəzarətinə təqdim edilir. Göstərilən BPG-lər daxil olduğu vaxtdan sonra bir saat ərzində, fitosanitar xidmətinin əməkdaşlarının iş vaxtından sonra daxil olduqda isə, həmin xidmətin işçilərinin iş vaxtı başladıqdan sonra bir saat ərzində baxışa təqdim edilir. Fitosanitar xidmətinin iş vaxtından kənar vaxtda daxil olmuş BPG-lər PDM işçilərinin nəzarəti altında saxlanılır.

4.3. BPG-lər fitosanitar karantin nəzarəti xidmətinə PDM-in beynəlxalq sahəsinin işçiləri tərəfindən təqdim edilir və fitosanitar xidmətinin əməkdaşı tərəfindən baxış məqsədilə fitosanitar nəzarəti həyata keçirilir. Fitosanitar karantin nəzarəti və baxışının məqsədi aşağıdakılardır:

4.3.1. fitosanitar karantin tətbiqinə zərurət doğuran zərərli orqanizmlərin, bitki xəstəliklərinin respublikanın ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması;

4.3.2. karantin tətbiqinə zərurət doğuran zərərli orqanizmlər ilə sirayətlənmiş vəziyyətdə daxil olmuş fitosanitar karantin nəzarətində olan materialların PDM-in anbar və ərazisində yığılıb qalmasına yol verilməməsi.

4.4. Zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədilə bitki və bitkiçilik məhsullarının idxalı ilə bağlı dövlət fitosanitar nəzarəti xidməti tərəfindən aşağıdakı fitosanitar tədbirləri həyata keçirilir:

4.4.1. analiz (test), müayinə, məhsulun saxlanılması və məhv edilməsi məqsədi ilə karantin nəzarətində olan materialları və yükləri fitosanitar nəzarəti məntəqələrində (PDM) saxlamaq, geri qaytarmaq və onların idxalına məhdudiyət qoymaq;

4.4.2. zərərli orqanizmlərin əraziyə daxil olması təhlükəsi yarandığı hallarda bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq.

4.5. Xaricdən daxil olan BPG müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli orqanizmlərlə sirayətlənməsi riskinin mövcud olduğu müəyyən edildiyi halda dövlət fitosanitar nəzarəti xidməti tərəfindən idxal edənə aşağıdakılar barədə yazılı bildiriş verilir:

- 4.5.1. karantin rejiminin tətbiq olunması;
- 4.5.2. BPG-dən ekspertiza və analiz aparmaq məqsədi ilə nümunələr götürülməsi və nəticələr əldə olunanadək BPG-nin saxlanması;
- 4.5.3. zərərsizləşdirmə zərurəti yarandığı hallarda BPG-nin götürülməsi və zərərsizləşdirmə prosesindən sonra sahibinə qaytarılması;
- 4.5.4. zərərsizləşdirmə məqsədi ilə BPG-nin açılıb yenidən qablaşdırılması;
- 4.5.5. BPG-nin məhv edilməsinin zəruriliyi.

4.6. Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdirildikdən sonra müəyyən olunmuş vaxt ərzində sahibi tərəfindən geri götürülmədikdə, dövlət fitosanitar nəzarəti xidməti yükün məhv edilməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qərar qəbul edə bilər.

4.7. Xaricə göndərilən və içərisində fitosanitar karantin nəzarətində olan materialların olduğu BPG-yə fitosanitar karantini baxışı keçirilərkən, karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunmadıqda, BPG-nin yazıldığı CN 37, CN 38, CN 41 qaimələrinə, fitosanitar sertifikatına və müşayiət blankına «Fitosanitar karantin baxışı BPG-nin göndərilməsinə icazə verilir» sözləri yazılmış ştamp vurulur, fitosanitar sertifikatı tərtib edilərək F.CP 71 müşayiət blankına bərkidilir və bu barədə blankda və F.CN 23 gömrük bəyannaməsində müvafiq qeyd edilir, sertifikat isə bu blanka bərkidilir.

4.8. Dövlət fitosanitar nəzarəti xidməti tranzit daşınan bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikatı tələb edir və zəruri hallarda karantin nəzarətində olan materiallara və yüklərə fitosanitar tədbirləri tətbiq edilir.

5. Yekun müddəalar

5.1. Azərbaycan Respublikasının ərazisinə daxil olan və içərisində fitosanitar karantin nəzarətində olan materiallar olan BPG üçün fitosanitar sertifikatı olmadıqda, fitosanitar karantin nəzarəti və poçt orqanlarının əməkdaşları tərəfindən yük saxlanılır. Yükdə karantin zərərli orqanizmlər aşkar edildikdə zərərsizləşdirilir və ya yükün zərərsizləşdirilməsi mümkün olmadıqda, onun geri qaytarılması barədə akt tərtib olunur və bu barədə xarici ölkənin poçt müdiriyyətinə məlumat verilir.